

**İnkişaf anlayışını assosiasiya edən "demokratiya" ilk dəfə Fukiidid tərəfindən Qədim Yunanistanda işlədilmişdir. "Xalqın iradəsi" mənasını ehtiva edən bu söz, işlədildiyi andan bəşəriyyət üçün aktual və arzuolunanları ifadə edən bir anlayış olub. Dövlətin idarə edilməsində xalqın iradəsinin ifadə olunmasının əsas amil olduğunu nəzərdə tutan demokratiyani yalnız bir dövlət idarəciliyi forması kimi qəbul etmək düzgün deyildir. Demokratiya, həmçinin, hər hansı bir cəmiyyətin siyasi mədəniyyət və həyat tərzini ilə sıx əlaqədar olan məsələdir.**

Demokratiya - xalq suverenliyinə əsaslanan, xalq hakimiyəti principini meyar götürən, əsas dövlət orqanlarının seçki nəticəsində formallaşmasına və bunlara xalq tərəfindən nezəret edilməsinə, dövlətin idarə olunmasında bərabərliyə və qərarların çoxluq tərəfindən qəbul olunmasına istinad edən, cəmiyyətin və cəmiyyət-vətəndaş münasibətlərinin müyyən dəyərlər sistemine və dünyagörüşünə əsaslandığı ictimai quruluşdur. Bir siyasi sistem olaraq demokratianın fundamental prinsipi insan haqlarının müdafiə edilməsidir, demokratianın əsaslandığı bütün digər anlayış və normalar isə bu prinsipin üzvi davamıdır. Əlbəttə, demokratyanın bu cür açıqlanmasına qarşı mövqeler də mövcud olub - əvvəller də, indi də. Nəhəng dünya filosofu Aristoteli və görkəmli rus mütefəkkiri N.A.Berdyayevi xatırlatmaq ki-fayetdir. Hətta, məsələn, N.Berdyayevin məşhur "Müasir dünyada insan taleyi" əsərində belə fikir də səslənir: "Faşizm, demokratianın son həddə çatmış nəticələrindən biridir. Hələ onu da söyləmək olar ki, faşizm - xalqın suverenliyi haqqda J.J.Russo təliminin nəticələrindən biridir. Demokratiya, yəni, tərifinə müvafiq olaraq, xalqın suverenliyi haqqında təlim, öz-özlüyündə, insan şəxsiyyəti üçün heç bir azadlıqlar zəmanəti vermir." Bu-nunla belə, fikir müxtəlifliyində, "epistemoloji anarxizmə" (Feyerabend) itib-batmamaq üçün vaxtile U.Çörçillin deyimini - "Mənə bəlli olan quruluşlardan ən pisi demokratiyadır, lakin bəşəriyyət həle ondan yaxşı heç ne keşf edə bilməmişdir" - rəhber tutaraq, səhəbetimizi davam etdirək. Hər halda, fikir yürütmək üçün bu da bir mövqe seçimdir.

Ə.Abbasov yazır: "Demokratianı, sadəcə, bir dövlət idarəciliyi forması kimi, yaxud müxtəlif mexanizm və qurumların məcmusu kimi təqdim etmek özünü doğrultmur; o, idarəetmə forması olmaqla yanaşı, həm de sivilizasiya, mənəviyyat, siyasi mədəniyyət, şüur və həyat tərzi məsələsində (azad seçkilər, hər bir şəxsin öz fikrini sərbəst ifadə etməsi, imkan bərabərliyinin təmin edilməsi və s.). Fikrimizcə, Ulu Önder Heydər Əliyevin "Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir" fikri demokratiya anlayışının mürəkkəbliyini, onun tədrici təkamülə möhtac olduğunu aydın nəzərə çarpdır. Bu gün hər bir cəmiyyətin və dövlətin inkişafı demokratiya və insan hüquqlarına hörmət olmadan mümkün deyil. Demokratiya, inkişaf, insan hüquq və azadlıqlarına hörmət bir-biri ilə üzvi sərtdə bağlı və biri-birini şərtləndirən amillərdir".

İnsan hüquqları müxtəlif iqtisadi və siyasi sistemlərin, ideologiya və mədəniyyətlərin mövcud olduğu müasir dünyamızda insanları və cəmiyyət ədalətin və azadlığın əsasıdır. İnsan hüquqları ideyası məhdud, inkişaf etmə təsəvvürlərindən müasir dövredə təkamülü yolu keçərək nəticədə sosial və hüquqi statusundan asılı olmayaraq, bütün

insanlara aid olan vahid prinsip və normalar konsepsiyasına çevrilmişdir. Bu konsepsiyalarda bir çox xalqların doktrinalardan, fəlsəfi, siyasi, iqtisadi, hüquq təlimlərindən irəli gələn, müxtəlif əsrlərde və dövrlərde formalaslanmış fikirlər öz ifadəsini tapmışdır.

Bütövlükdə, tədqiqatlar göstərir ki, insan hüquqlarının formallaşması və inkişafı uzunmüddəli bu və ya digər ölkəyə məxsus olan doktrinalar və ənənələrin mübarizəsi ile müşayiət olunmuşdur. Müasir dövrədə insan hüquq və azadlıqları konsepsiyalarının əsas ideyaları kimi dövlət və şəxsiyyət qarşılıqlı münasibəti, şəxsiyyətin sosial müdafiəsi, hüquq və vəzifələrin vəhdəti və s. göstərmək olar. Müasir mərhələdə əsas istiqamət kimi bütün siyasetin və təcrübənin insana yönəlməsi ideyası çıxış etməli, həm nəzəriyyədə, həm də təcrübədə fərdi və kollektiv hüquqların müdafiəsini təmin etməlidir.

L.İsgəndərovun fikrincə, insan hüquqları nəzəriyyəsinin kökləri kontekstində "azadlıq" və "insan hüquqları və azadlıqları" anlayışlarını fərqləndirmək vacibdir. Birinci halda azadlıq dedikdə, fəlsəfi mənada insana və sosial birliyə xas olan öz iradesine və mülahizəsinə görə hərəket etmək, davranışın imkanı başa düşülür. Bu, artıq müstəqil suveren hərəket və davranışıdır. Azadlıq şəxsiyyətin cəmiyyətdə təşəkkülünün, inkişafının və özünlərələrin dəyişməz şərti-

atributuna malik olmaya bilməz. İnsan dünyası həm yaradıcı, həm də yaradılan kimi çıxış edərək, müəyyən şəkəl salıb dəyişdirir. İnsanın ictimai fealiyyəti onun həqiqi mahiyyətiniñ en dərin ifadəsidir. Bu halda azadlıq subyekti, məhz daxili xas olan bir zərurət qismində özünü göstərir.

Azadlıq haqqındaki ümumi nəzəri anlayış sərbəst hərəkətin müxtəlif subyektlərinə (sosial qrupa, təbəqəye, bütövlükdə cəmiyyət və s.) aid spesifik forma alır. Şəxsi azadlıq anlayışının da öz xüsusiyyətləri var. Ayri-ayrı insanlar müxtəlif şəraitdə eyni səviyyədə olmayan azadlıqla malikdirlər. Lakin azadlıqdan tamamilə məhrum olan insan yoxdur. A.Qramşı haqlı olaraq göstərirdi ki, "azadlığın ölçüsü insan anlayışına daxildir". Məsələnin bu cəhəti dolayıdı ilə linqvistikən verdiyi məlumatlarda da öz təsdiqini tapmışdır.

İnsan azadlığı - bu, əslinde dəha məhdud olan konstitusiya-hüquqi anlayışdır. İnsan azadlığı (pozitiv-hüquqi mənada) obyektiv hüquqi göstərişlərin və konkret fərdin qanunla məhdudlaşdırılmış həddə hərəkət etməsindən ibarət olan subyektiv hüququn demək olar ki, eynidir. Həqiqi insan azadlığa bu çərçivəyə sıqarmış? Əsla, xeyir.

İnsan azadlığı - bu, sosial ideal olmaqla yanaşı, həm də şəxsi sərvətdir. Əsl şüurlu tarixi fealiyyət zəruri olaraq müyyən sosial idealların irəli sürüləşməsini tələb edir. Bunsuz hemin tarixi fealiyyət heçdir, səmərəsizdir.

Ə.Abbasov göstərir ki, demokratiya insan hüquqları ideyasından daha qədim tarixi köklərə malikdir. Müasir dövrədə insan hüquqları və demokratiya anlayışları bir-birini tamamlayan kimi görünəcək də, əslinde, birincisi ikincisinin mövcud olması üçün en əsas şərtlərdən biridir. Azad seçkilər

dir. Azadlıq insana cəmiyyətdə özünü aşkar etmək və bununa yanaşı, cəmiyyətin ümumi rifahına öz töhfəsinə vermək imkanı verir. Azadlıqın insana verdiyi imkanlar, öz növbəsində, bütün bəşəriyyətin zənginleşməsinə, təkmilləşməsinə aparır. Dünya, fəlsəfi və ictimai fikir tarixinde azadlıq anlayışı yeni bir şey deyildir. Müxtəlif dövrlərdə ayrı-ayrı sosial təbəqələrin, siniflərin ideoloqları bu anlayışı öz bildikləri kimi, çox zaman isə bir-birine zidd olan mənalarda şərh etmişlər. Bunun səbəbi ondan ibarətdir ki, azadlıq anlayışının özü cəvikdir, tarixən dəyişəndir, ehatəlidir, çoxchəhətdir və eyni zamanda da ziddiyətdir. Vaxtı ilə Hegel yazırdı: "Heç bir ideya haqqında azadlıq haqqında olduğu qədər tam hüquqla deməmişlər ki, bu ideya qeyri-müəyyəndir, çoxmənalıdır, ən böyük anlaşılmazlıqlar doğura bilir və buna görə həqiqətən də doğurur; adətən, heç bir ideya haqqında, eyni zamanda, heç bir ideyadan azadlıqdan olduğunu qədər onu bu dərəcədə az bəşərək bəhs etmirlər". İster materialistlər, istərsə de idealistlər azadlıqın mürəkkəb və son dərəcə çoxchəhətlə olduğunu həmişə qeyd etmişlər.

Fəal varlıq olan insan azadlıq demokratiyanın esası olmaqla, hər bir şəxse bərabər və azad səsvermə hüququnun tanınması, bərabər imkanların təmin edilməsi əsas insan hüquqlarındandır. Bəşəriyyət her zaman bu hüquqlar uğrunda aparılan mübarizələrə şahid olmuşdur. Hakimiyətin seçkilər yolu ilə təşkil olunması, vətəndaşların dövlət idarəetməsində iştiraketmə hüququ, birləşmək, sərbəst toplaşmaq və dinc yürüş hüquqlarını demokratiyanın siyasi cəhətən ifadəsi hesab etmək olar. Siyasi azadlıqların tərkib hissəsi olan seçki, səsverme, birləşmə, yürüş, söz və mətbuat azadlıqları demokratiyanın əsas məzmununu təşkil edir ki, bunlar da cəmiyyətde bərəqərə olmazsa, həmin cəmiyyətdə xalq hakimiyətində bəhs etmək məmkün deyildir. Hüquqi dövlət, hakimiyət, bölgüsü konstitusion nezərət, azad seçkilər və s. belə amillər demokratik sistemlərin təminatı kimi insan haqları nəzəriyyəsi baxımından müstəsna əhəmiyyət malikdir. İnsan hüquqları və demokratiyanın bir-biri ilə sıx bağlı olmasını bəy-nəlxalq birliliy qəbul etdiyi bəy-nəlxalq hüquqi sənədlərin məzmununda da görmək mümkündür. "İnsan hüquqları və Əsas Azadlıqlar haqqında Avropa Konvensiya-

sı"nda bu bağlılıq açıq-aydın ifade edilmişdir. Birləşmiş Milletlər Təşkilatının İnsan Hüquqları Komissiyasının 30 aprel 1999-cu il tarixli Qətnaməsi demokratiya ilə insan haqları arasında fundamental əlaqənin olduğuna dair, başqa ifade ilə desək, demokratiyanın insanın universal fundamental hüquq olduğunu barədə mühüm sənəddir.

Siyasi sistem olmaqla yanaşı, demokratiya bir siyasi mədəniyyət və sivilizasiya məsəlesidir. Müasir cəmiyyətdə insan hüquqlarının təmin olunması üçün siyasi mədəniyyətin, yəni hakimiyətə fərd arası qarşılıqlı anlaşılma (fərd dövlətin hakimiyətinə köhnüllü təbe olması və bunun müqabilində dövlətin fərdin hüquq və azadlıqlarına hörmətə yanaşaraq, hakimiyətindən istifadə etmək, onların təmin olunması üçün lazımı tədbirlər görmək öhdəliyini qəbul etməsi vacib şərtlərdir. Belə siyasi mədəniyyət demokratiyanın təzahür etməsi üçün münasib zəmin yaradır. Düşünürəm ki, rəqib siyasi fikra və onun daşıyıcılarına dözümlü münasibət, hətta müyyən səviyyə və aspektlərdə səmərəli əməkdaşlıq, qarşılıqlı bəhrələnmək - siyasi mədəniyyətin mayasını təşkil edir.

Demokratiyada başqa mühüm

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu

# KIVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

amil - insanın (rasional varlıq kimi) həm özünü, həm də cəmiyyəti idarə edə bilmək qabiliyyətinə malik olması məntiqidir. Bu məntiq "insanın hüquqlara və azadlığa sahib olmalıdır" ideyasını daha da gücləndirmişdir. Çoxluğun iradəsinə əks etdirən idarəciliyə və qanunvericiliyə əsaslanan demokratiya, çoxluqla yanaşı, azlığın da hüquq və azadlıqlarının müdafiə edilməsini tələb edir. Demokratiya cəmiyyətdə siyasi mədəniyyətin ünsürlərindən biri olan döyümlülüyü de ehtiya etdiyi üçün çoxluğun müləqə hakimiyətini qəbul etmir. O, eyni zamanda, azlıqda olanla da cəmiyyətin üzvləri kimi hüquq və azadlıqlarının tanınmasını tələb edir. Demokratik cəmiyyətdə eyni hüquqlara, amma fərqli mərəqə və tələblərə malik fərd və qruplara göstəriləcək döyümlülüyü insan hüquqlarının təmin olunması kimi qiymətləndirmək mümkündür. İnsanı dəyərlərə üstünlük və rən anlayış olmaqdan çıxaraq, yalnız seçib-seçilmə mexanizminə əsaslanan idarəetmə kimi qəbul edilən demokratiya, antidemokratik və insan hüquqlarını məhdudlaşdırmağa çalışan güclərin hakimiyəti demokratik yollarla əle keçirəsinin legitimləşdirilməsi olacaqdır. Demokratiya ilə insan hüquqları arasında birbaşa və vəsiyətələrin yoxluğu fikri bir çox mütəxəssislər tərəfindən haqlı olaraq ifade edilsə də, müqəddərat baxımından hər ikisinin hər zaman bir-birinə ehtiyaçı olduğunu da ilmazdır.

VAHİD ÖMƏROV,  
fəlsəfə üzrə fəlsəfə doktoru